



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 169 (8192) BAZAR, 4 avqust 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Tozlu-torpaqlı kənd yolları yerini müasir, rahat şoselərə verir

Prezident İlham ƏLİYEV: "Yol olan yerdə kənd təsərrüfatının inkişafı sürətlənir, sosial məsələlər həllini tapır"

Sistemli surətdə tətbiq edilən iqtisadi addımlar, inamla reallaşdırılan rəşional makroiqtisadi siyasət, aparılan köklü islahatlar global və regional risklərin neytrallaşdırılmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrini dinamik inkişaf etdirməyə yeni imkanlar yaratmışdır. Azərbaycan Prezidentinin müəyyən etdiyi strateji xətt isə bütün istiqamətlərdə dayanıqlı iqtisadi inkişafı təmin etmişdir.

Bunlardan ən mükəmməli yol infrastrukturunun kökündən dəyişməsi, müasir logistika sisteminin yaradılmasıdır. Beynəlxalq əhəmiyyətli yolların salınması və müasir standartlara uyğun əsaslı təmiri ölkənin simasını büsbütün dəyişmişdir. Bu sahədə ən vacib məqamlardan biri də odur ki, dövlətin apardığı islahatların sırasında kəndə yolların çəkilməsi aktual məsələ kimi daim diqqət mərkəzinə gətirilmişdir. Kənd yollarına bu yanaşma isə özlüyündə mükəmməl düşünülmüş logistik sistem kimi iqtisadiyyatın bir neçə sahəsinin inkişafına təkan verir.

Yolların inşası ilə bağlı statistik rəqəmləri nəzərdən keçirəndə rekord göstəricilərin şahidi oluruq. Belə ki, yalnız keçən il ölkədə 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, nəinki Azərbaycanın, hətta dünyanın ən inkişaf etmiş ölkələri üçün rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən 2019-cu ilədək ölkəmizdə 15 min kilometr avtomobil yolları inşa olunmuşdur. Azərbaycan Prezidenti yol islahatlarının aparılmasında və davam etdirilməsində israrlıdır və bu işlərin davam etdiriləcəyini bildirir: "Davos Ümumdünya İqtisadi



Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayıırıq və bu proses davam etdiriləcək". Xüsusi vurğulamaq lazımdır ki, yol infrastrukturunda kənd yollarının salınmasına xüsusi qayğı və diqqətlə

yanaşılır. Belə ki, yalnız ötən il ərzində 920 kəndin yol infrastrukturunu yaxşılaşdırılmış və əlavə olaraq yeni yollar salınmışdır. Kənd yollarının salınması ölkənin simasını dəyişməklə yanaşı, aqrar sektorun, dağlıq ərazilərdə isə turizmin inkişafını sürətləndirir, eyni zamanda bütün dünyada ən ciddi problemlərdən biri sayılan qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

Övvəllər kənd həyatına bəhd olanlar Azərbaycan kəndlisinin o zaman yol-suzluqdan necə əziyyət çəkdiyini yəqin ki, yaxşı xatırlayırlar. Ardı 2-ci səh.

Regionlar davamlı yüksəlişdədir

Prezident İlham Əliyevin yeni inkişaf strategiyası bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşmasına və hərtərəfli tərəqqiyə yol açır



Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması ilə nəticələnib. 3 Dövlət Proqramının uğurlu icrasını bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin son 16 ildə dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü tədbirlər bölgələrin simasını büsbütün dəyişib. Halbuki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının icrasına başlayan Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Buna baxmayaraq, ölkə rəhbəri heç bir sosial layihəni təxirə salmadı. Bu gün həm bölgələrin yüksəlişi, həm də Azərbaycanın 49 milyard dollar valyuta ehtiyatlarına sahib olması uğurdan, tərəqqidən xəbər verir.

Ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslərə baxmayaraq Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Artıq ölkəmizdə dövrün tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür. Başqa sözlə, biznes-investisiya mühiti yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı tə-

min edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir. Təkcə bu ilin ötən dövründə 592 sahibkara ümumi dəyəri 197,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manat güzəştli kredit verilib. Həmin investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradıb.

İcrası başa çatan dövlət proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirib. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir. Bir sözlə, 3 dövlət proqramının icrasını nəticəsində bölgələrin siması büsbütün dəyişdi. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verildi. Sənaye

park və məhəllələri, aqrar parkları, fabriklər və zavodların açılış vaxtı ilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən rayonlara qaytardı. İndi həmin müəssisələrdə yüzlərlə insan çalışır.

Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev regionlara səfərlər edərək görülən işlərin yerində tanış olub, neçə-neçə sosial infrastrukturun açılışını edib və əhali ilə görüşərək problemləri ilə maraqlanıb.

Dövlət başçısı bu il Beyləqanda, Ağsuda, Qobustanda, 2 dəfə Şamaxıda, 2 dəfə Sumqayıtda olub. Sumqayıtda "SOCAR karbamid" zavodunun, "SOCAR Polymer" in yüksək saxlıqlı polietilen zavodunun, Beyləqanda əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyinin, Beyləqan Olimpiya İdman Kompleksinin, Qobustan Rayon Mərkəzi Xəstəxanasının, "Azərbaycan ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin, Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 sayılı körpələr evi-uşaq bağçasının, Mingəçevir - Stansiya Mingəçevir - Bəhrəmtəpə - Beyləqan və Qobustan - Poladlı avtomobil yolunun açılışlarında iştirak edib, əhali ilə səmimi görüşlər keçirib.

Bu il fevralın 5-6-da şimal bölgəsində baş verən təbii fəlakət Şamaxı, Ağsu və İsmayilli rayonlarına ciddi ziyan vurdu.

Ardı 2-ci səh.

Şəhid ailələrinə dövlət qayğısı davam edir

185 ölkədən 1,4 milyon turist

Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artıb

Azərbaycanın son illər nail olduğu uğurların təməlinə, təbii ki, düşünülmüş siyasət: əmin-amanlıq, sabitlik dayanır. Bununla bərabər, iqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Bütün bunlar Azərbaycanın dayanıqlı inkişafına zəmin yaradıb.

Ölkənin iqtisadi inkişafı onun sosial və mədəni həyatında baş verən dəyişikliklərdə öz təsdiqini tapmaqdadır. Əhəlinin istər az təminatı, istərsə də şəhid ailələri, müharibə və əmək veteranlarının sosial təminatının gücləndirilməsi istiqamətində yürüdülmüş siyasət birnəməli şəkildə həmin kateqoriyalara aid olanların həyat şəraitinin daha da yaxşılaşdırılmasında mühüm amilə çevrilib.



Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaslı qoyulan sosial siyasət son 16 ildə yüksək səviyyədə davam etdirilir. Məhz bunun nəticəsidir ki, ötən dövrdə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirli-

yi tərəfindən 6 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa edilərək ailə və şəhid ailələrinin istifadəsinə verilib. Həmçinin 6 min nəfərdən artıq müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobilləri ilə təmin edilmiş, imtiyaz və güzəştlərin miqyası daha da genişləndirilib. Dövlət başçısının müvafiq fərmanları ilə 2007-ci ildən

şəhid ailələrinin, 2008-ci ildən isə müharibə əllərinin Azərbaycan Respublikası Prezidentinin təqəüdləri ilə təminatına başlanılıb. Prezident İlham Əliyevin imzaladığı 19 aprel 2018-ci il tarixli fərman da ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş vətəndaşların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi cəmiyyət tərəfindən rəğbətə qarşılanıb. Xatırlatmaq yerinə düşər ki, 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilmişdir.

Ardı 2-ci səh.

Turizm bir sıra ölkələrin milli gəlirlərinin formalaşmasında əsas sahələrdən birini təşkil edir. Son dövrlərdə isə turizmin çoxlu sayda yeni marşrutları və növləri meydana çıxıb. Bunun nəticəsidir ki, hazırda turizmin inkişafı, daha çox turistlərin cəlb olunması yerləşmə coğrafiyasından asılı olmayaraq dünyanın bir çox ölkələri tərəfindən təşviq olunur.

Hazırda dövlətlərin iqtisadi potensialı digər makroiqtisadi göstəricilərlə yanaşı, həm də turizmin inkişaf səviyyəsi ilə ölçülür. Turizmin əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərhlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirir, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanımaq vasitəsinə çevrilir.



Azərbaycan tarixən turizm baxımından əlverişli məkan kimi fərqlənib. Ölkəmizin Şərqlə Qərbi birləşdirən əlverişli coğrafiyada yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrden artıq məsafədə dənizsahili

zonaya, 12 iqlim qurşağında 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Ardı 4-cü səh.



Şəhid ailələrinə dövlət qayğısı davam edir

Əvvəli 1-ci səh.

Dövlət başçısının 19 aprel 2018-ci il tarixli fərmanı ilə həmin qanun qüvvəyə mindiyi gündə, yeni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərsələrində bu fərmanla müəyyən edilmiş şəkildə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur.

Dövlət başçısının şəhid ailələrinin üzvləri və onların vərsələri ilə keçirdiyi görüşlər də həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ilin əvvəlində, yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdülər.

Tədbirdə şəhid ailələrinin nümayəndələrinə dərin hörməti ifadə edən Prezident İlham Əliyev onların övladlarının, doğmalarının torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə

yüksəldiyini dedi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdikimizi, bir milyondan çox insanın məcburi köçkünə çevrildiyini vurğulayan dövlət başçısı o dövrdə müşahidə edilən hakimiyyət-hissizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olduğunu bildirdi.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqələrimizin kifayət qədər gücləndiyini qeyd edən dövlət başçısı xüsusi olaraq vurğuladı ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. "Azərbaycan xalqı və dövləti heç vaxt bu işğala barışmayacaq" deyə dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü və müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olduğunu bildirdi. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara

yeni mənzillərin verildiyini və həmin prosesin davam etdiriləcəyini deyən Prezident şəhid ailələrinin də ev və avtomobillərlə təmin olunduğunu diqqətə çatdırdı.

Keçən il bir daha Prezident seçildikdən sonra ilk fərmanını şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığını deyən dövlət başçısı bu sənədə 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutduğunu bildirdi. Və onu da əlavə etdi ki, artıq proses başlayıb və 3 mindən çox şəhid ailəsi onlara çatacaq vəsaiti alıb. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu gündən məzənnəsi ilə uyunsuzluq təşkil etdiyini nəzərə alaraq, yeni fərman imzaladığını və buna əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını da bildirdi.

Fərmanla bağlı açıqlamada bildirdi ki, nazirliyin bazasında müxtəlif kateqoriyadan olan 12737 şəhid ailəsi var. Hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfərdir. Bazada olan

rəqəmlərə görə, 7605 nəfər 1997-ci il avqustun 2-nə kimi şəhid olanlardır. Bundan başqa, 1997-ci il avqustun 2-dən sonra vəfat edən şəxslər də var və onlar döyüşlər zamanı yaralanıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası ilə əlaqədar şəhidlərin vərsələrinə birdəfəlik ödəmə (11 min manat) işləri bu gün də davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya nüvbəti iclasında daha 227 şəhid üzrə 370 varasaya birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12268 şəhidin vərsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan indiyədək 11294 şəhidin 16764 vərsəsinə birdəfəlik ödəmənin verilməsinə dair nazirlik qərar qəbul edib. Bu isə birdəfəlik ödəmə ilə təminat programının 92,1 faizinin icrası deməkdir.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

Regionlar davamlı yüksəlişdədir

Əvvəli 1-ci səh.

Ölkə rəhbəri zəlzələnin fəsadlarının tez bir zamanda aradan qaldırılması ilə bağlı sərəncam imzaladı, bir gün sonra Şamaxıya gedib evi dağılan insanlara böyük təsəlli verdi. Dövlət başçısı bəyan etdi ki, qəzalı duruma düşən bütün mənzillər sökülərək yerində yeni, daha yaxşı evlər tikiləcək. Bir ay sonra, mart ayında yenidən Şamaxı və Ağsuya səfər edərək bir neçə sakinin yeni mənzillərinə baş çəkdi. Zəlzələdən əziyyət çəkən sakinlər üçün binaların tikilməsi ilə bağlı sərəncam imzaladı.

Ağsuda vətəndaşları dinləyib qəbul etdiyi bütün məktubların diqqətlə nəzərdən keçiriləcəyini söylədi. Bu, dövlət başçısının daim xalq yanında olduğunu, onun problemlərinin həlli üçün daim çalışdığını təsdiqlədi.

Hər səfərində əhali ilə səmimi görüşlər keçirən, insanları səbirli, təmkinli dinləyən dövlət başçısı Beyləqan səfərində vətəndaşlarla birgə "Azərbaycanım" mahınısını da ifa etdi. Cənab İlham Əliyevin vətəndaşlarla bir yerdə olması, onlara arxalanması, xalqın arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi hər kəsi qürurlandırır.

Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünün artırılmasına, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsini artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektora islahatların sürətləndirilməsinə yol açıb.

Bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb.

Hazırda regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrası uğurla davam etdirilir. Bu sənədin tərkibi əsasən yerlərdən gələn xahişlər nəticəsində formalaşmışdır. Dövlət başçısının bölgələrə çoxsaylı səfərləri və vətəndaşlarla söhbətləri çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri nəzərə alınır, bölgələrdə bir çox layihələr məhz onların təklifləri əsasında reallaşır.

Dördüncü dövlət proqramında kənd təsərrüfatı və sənaye istehsalı xüsusi yer tutur. Çünki həyata keçirilən infrastruktur layihələrinin böyük hissəsi başa çatdığı üçün iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir.

Bununla yanaşı, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizin xidmətlərinin təşkil, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətində 2021-ci il yanvarın 1-dək uzadılması bu sahəyə daim diqqət göstərildiyini təsdiqləyir.

İkinci hesablamalara görə, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Bir sözlə, dövlətin regionların inkişafı istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verir.

İyulun 31-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahəyə aid məsələlərə dövlət başçısı bu sənədi çox genişmiqyaslı proqram adlandırır:

"Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülmüş və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq".

Nəzərdə tutulan sosial infrastruktur layihələrinin gələcək isə Prezident vurğulayıb ki, bu il onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən qurulacaq, yaxud da əsaslı təmir olunub istifadəyə verəcək. Olimpiya idman kompleksləri inşa olunacaq. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı da konkret proqramlar, planlar var və bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır.

Rəşad BAXSƏLİYEV, "Azərbaycan"

Azərbaycan Müdafiə naziri "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının açılış mərasimində iştirak edib



Moskvada səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının təntəneli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zakir Həsənov, həmçinin bütün dünya sülhəramlılarına həsr edilmiş heykəltəraşlıq kompozisiyasının açılış mərasimində qatılıb. Sonra nazir "Səhra mətbəxi" müsabiqəsinin

iştirakçı ölkələrinin milli mətbəxinin xüsusiyyətləri ilə tanış olub və "Tank biatlonu" müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.

Qeyd edək ki, hərbiçilərimiz ölkəmizdə keçirilən "Dəniz kuboku" ilə yanaşı, Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları", Belarusda "Snayper həddi" və Özbəkistanda "Hərbi-tibbi estafet" müsabiqələrində iştirak edirlər.



"Snayper həddi" beynəlxalq müsabiqəsinin açılış mərasimi olub

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində Belarusda keçirilən "Snayper həddi" müsabiqəsinin açılış mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təntəneli mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər iştirak edib.

Sonda Belarus mədəniyyət işçilərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olub.

Dövlət Sərhəd Xidməti Xəzər dənizində taktiki təlimlər keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı səmərəli mübarizə fəaliyyətinin təmin olunması və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığını artırmaqla yanaşı, məlumat mübadiləsinin təkmilləşdirilməsi üçün tədbirlər davam etdirir.



DSX-nin mətbuat mərkəzindən bildirilib ki, bu tədbirlər çərçivəsində iyulun 31-dən avqustun 2-dək "Xəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin olunması" mövzusunda taktiki təlimlər keçirilib.

Taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri mərkəzində inşa edilib. Gəmilər itisüretli və yüksək özmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl navigasiya və radiotexniki avadanlıqla, o cümlədən müasir silahlarla təchiz edilib.

Təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, neft-qaz yataqlarını, sualtı boru kəmərlərini mühafizəsinin təşkili və Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, dənizdə və sahilə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırılması, məlumat mübadiləsinin təkmilləşdirilməsi olub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qaz çıxarma rayonlarının, platformalarının, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı DSX-nin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fəvqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatının və helikopterlərinin zəit komplekslərdən, həmçinin raket-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturuna istiqamətində təxribat qrupunu havadan

dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahilə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib, küleklə hava və dalğalı dəniz şəraitinə baxmayaraq, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik İlqun Quliyev təlimlərin uğurlu keçirilməsinə və yüksək nəticələrin əldə olunma-

sı münasibətlə şəxsi heyəti təbrik edib. Xidmət rəisi Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri olduğunu vurğulayıb, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.

"Azərbaycan"

Tozlu-torpaqlı kənd yolları yerini müasir, rahat şoselərə verir

Əvvəli 1-ci səh.

Hətta paytaxta ən yaxın rayonlarda belə bağda, bostanda yetişən kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq üçün min bir əziyyət çəkmək lazım gəlirdi. Saheələrə yalnız iri yük maşınları girə bilirdi. Daşınma zamanı isə məhsulun bir qismi yollarda zay olurdu. Kəndimizdə o illər adi tutu Quba bazarına çatdırmaq olmurdu. Şabut və Qulu dayının yük maşınlarında 10 kilometrlik çala-çuxurlu yol nəinki tutun, ele gilasın da silkələyib suyunu çıxarırdı. Bu gün nəinki kəndlərin, hətta bağ və bostanların yanından rahat asfalt yollar keçir. Fermerlər Bakının istənilən bazarına 2-3 saatda məhsulunu itkisiz çatdırı bilərlər. Hazırda

kənd yaşayış məntəqələrində milyonlarla insan yaşayır. Vaxt var idi ki, onlar yolsuzluqdan vaxtında həkim yardımından faydalana bilmirdilər. İndi artıq bu məsələ də həll olunub.

Müasir yollar kəndliyə turizmin inkişafında fəal iştirak etməyə, qazanmağa da imkan verir. Üstəlik yeni yollarla öz ölkəsinə seyrə çıxanların sayı kəskin artırılmışdır. Artıq istirahət günlərini ölkənin müxtəlif şəhər və bölgələrində keçirmək istəyənlərin, həftənin şənbə-bazar günlərində turistik çevrilələrin sayı on minlərlə ölçülür.

Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan



Foto A.MƏMMƏDOVDUR

iclasındakı yekun nitqində Azərbaycan Prezidenti yol layihələrinin icrasının daha ciddi davam etdiriləcəyini bildirmişdir. "Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, həttilə ən azı 1000 kilometr

yeni yol salınacaqdır. Onların arasında, elbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda magistralların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Bakıdan İrəvan sərhədi yolu. Çünki biz Bakıdan Astara-yə qədər yeni yol salmışıq. Çox


gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda bu magistrallar yol səhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulub".

Ölkəmizdə çəkilən yeni kənd yolları ən ucqar əlçatmaz kəndə belə rahat çatmağa imkan verir. Qışda yollar bağlandıqda aylaqla rayon mərkəzinə gələ bilməyən ucqar kənd sakinləri indi ürəkləri istəyəndə dağlardan aşağı düşür, bazarlıqlarını edir, qayum-əqrəbalarını yoluxurlar. Qohum-əqrələrini turistlərə kirayə verib pul qazanırlar. Bir sözlə, yollar rahatlıq gətirməklə yanaşı, insanları bir-birinə yaxın edir, bağlayır.


Bahadır İMANQULİYEV, "Azərbaycan"



TURİZM



● Gəzməli, görməli yerlərimiz



Quba gözəllik məkanıdır

Bu gün Azərbaycanda özünün sürətli inkişaf dövrünü yaşayan sahilərdən biri də turizmdir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə tam şərait yaradır. Bu da Azərbaycanda turizm sektorunun müasir standartlar səviyyəsində qurulmasını təmin edən amillərdir.



Ölkəmizdə turizm daha sürətli inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti, atılan addımlar öz səmərəsini verir, dünyanın dörd bir yanından Azərbaycana ödənişli müqayisədə daha böyük turist axınına şərtləndirir. Bu sahəyə vaxtında dəyər verildiyi üçün ölkə daxilində turizmin inkişafına geniş imkanlar yaradır.

Bu istiqamətdə regionların xüsusi çəkisinin davamlı surətdə artması isə bölgələrdə əhalinin maddi rifah halının yüksəlməsinə təsirli faktor olur, rayonların ümumi iqtisadi inkişaf prosesinə xüsusi töhfə verir.

Kəçmiş sovet dövründə Azərbaycanın müxtəlif bölgələri ittifaqda yetişdirilən meyvələrə görə tanınırdı. Bakı zəfəranı, Ağdam üzümü və çaxırı, Göyçay narı, Quba alması və sairə. Digər rayonlar da bu ardıcılıqda öz məhsullarına görə sıralanırdı. Sovetlərin birliyinin hansı şəhərdə öz rayonunun adını çəkən kimi onun tanıtım brendinin adını səsləndirirdilər. Müstəqillik illərində də bu forma özünü qoruyub saxladı və bu gün həmin tanıtım siyasətinə yeniləri də əlavə olundu. İndi turizm zonası kimi inkişaf edən Quba, Qusar, Naftalan, Qalaaltı və digər rayonları adı həmin zamanda da məşhur idi.

Gözəl təbiətə, valehedici flora və faunaya malik olan Quba bütün dövrlərdə oraya təşrif buyuran turistlərin marağı göstərdiyi ən sevimli məkanlar sırasındadır. Bu rayon həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Xalçaçılıq, misgərlik, qədim peşələri ardıcılıqla davam etdirildiyi Quba rayonu səyahət həvəskarlarının, turistlərin və təbiət vərəqlərinin çox xoşladığı ünvandır.

Paytaxtdan 150 kilometr şimalda yerləşən, Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərar tutan Quba nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın çox gözəl guşələrindən biridir. İlin bütün fəsilərində buraya

səyahətə gələn minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Hər fəsilin gözəlliyini öz görkəmi ilə göstərən dağ və dərələr, tarixi qədim dövrlərə gedib çıxan yaşayış məskənləri, tikillər buraya yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar füsunkar diyara qayıtmağa məcbur edir. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, Xınalıq kəndi, qədim xalçaçılıq sənətinin inciləri və onlarla digər göstəricilər rayonun simasını təzahür edir.

Qubada dağ, kənd, çadır turizmi geniş yer alıb. Turistlərin əsas marşrutlarından biri Xınalıq istiqamətidir. Xınalığın tarixi, qədim yaşayış məskənlərinin indiyədək qalması bu məkana turist axınına şərtləndirir. Burada turizm dağ, kənd və çadır kimi növləri daha çox inkişaf etdirilmiş. Belə ki, kənd evlərində, çadırdə və təbiətin qoynunda istirahət edən insanlarla hər zaman rastlaşmaq mümkündür. Haput, Oruz, Cek və digər dağ kəndlərində bu istiqamətdə yerləşməsi buraya turistləri cəlb edən cəhətlərdən biridir. İsti yay günlərində iri qayaların, daş parçalarının yaxınlığında dincələnlər insanların çoxu romantik duyğulara üstünlük verirlər. Bu yerlərdə baş gicəlləndirən dərindən dərələrə, keçilməz yarıqlara vurulub heyran qalan insanların çoxu gürsür.

Qubada ən çox yayılan turizm növlərindən biri də kənd turizmidir. İlin bütün fəsilərində rayonun kəndləri, xüsusilə Nügədi, Təngəlli, Aftura, Qeçrəş minlərlə turist dincəldiyi məkandır. Azərbaycanın elə bir rayonu yoxdur ki, oradan Qubaya turist marşrutları təşkil edilməsin. Yerli turistlərin yanaşı, Rusiya, Belarus, Ukrayna, ərəb və Avropa ölkələrindən minlərlə insan Qubaya üz tutur və ildən-ilə onların sayı artmaqdadır. Buna səbəb hər turizm dövrünün yeniliklərlə başa vurulmasıdır.

Qubanın bir addımında yerləşən Qusar da turistləri gözəlliyi ilə özüncə cəlb edən məkanlardan biridir. İki tu-

rizm rayonunun yanaşı olmaları buraya olan marağı təkcə artırır. Bu, həm də turist marşrutunun genişliyini təmin edir.

Qubadakı istirahət mərkəzləri ilin bütün fəsilərində fəaliyyət göstərir. Artıq respublikamızda bu sahədə bir "Quba" turist nişanı yaranıb.

Bu yerlərdə turizmin daha geniş miqyası alması üçün hər cür şərait var. Azərbaycan mətbəxinin ləzzətli təamları Qubadakı istirahət mərkəzlərində, hotellərdə bura təşrif buyuranlara təqdim olunur. Hazırda bu mətbəxə dünya ölkələrindən bəzi təamları da daxil edilib. Bəzi istirahət mərkəzlərində həmin ölkələrin adət-ənənələrinə uyğun xüsusi təqdimat formaları da hazırlanıb.

İnformasiya daşıyıcısı olan turistin gəldiyi, gördüyü yerlər həm də onun əhatəsinin marağı duyur. Tarixi abidələri, qədim adət-ənənələrini, mətbəxinin nümunələrini özü ilə ölkəsinə daşıyan turist növbəti istirahət planlarında həmin məkani seçirsə, demək qarşılaşdığı məlumat toplusu onu qane edir. O, özü ilə birlikdə sonrakı il də daha bir neçə nəfərin həmin ərazilərə səfərinin təşkilatçısına çevrilir.

Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan xalçaçılıqda Quba məktəbinin öz yeri var. Qədim və orijinal xüsusiyətləri ilə seçilən bu xalçalar dünyanın hər yerində tanınır. Turistlərin ən çox maraqlandıqları sahələrdən biri də budur. Onların çoxu səfər zamanı xalça toxuyan insanlarla görüşür.

Qubanın turizm potensialı əvvəlki illərdəkindən qat-qat fərqlənir. Son illərdəki istirahət mərkəzlərində çalışanlar arasında mütəxəssislər azlıq təşkil edirdi. Bu da turistlərin qəbulunda, onlara göstərilən xidmətdə özünü açıq-aşın göstərirdi. Narazı turist bəzən bir istirahət yerinə görə bütün ölkəni aradan qaldırılırdı. Rayonda bu sahədə çalışanlar vaxtaşırı xüsusi kurslarda iştirak edir, təcrübələrini artırır. Çünki bu gün istirahət mərkəzləri-

ni təkcə xarici görkəmi deyil, daxili xidmətləri də müasir qaydalara cavab verməlidir.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları çox zaman gəzməyə məhz Qubanı seçirlər. Böyük idman yarışması olan I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, beynəlxalq forumların iştirakçıları, rəsmi qonaqlar istirahətə yanaşı, rayonun dünyanı və bugününü özündə yaşadan tarix diyarşünaslığı və xalça məzəylərində olmuş, Quba Memorial Soyqırım Kompleksini ziyarət etmişlər. Bu proses hazırda da davam etdirilməkdədir.

Qubada azsaylı xalqların nümayəndələri yaşayır. Həmin xalqların tarixi və mədəniyyəti bu gün mütəxəssislər tərəfindən öyrənilir. Tat, yəhudi, ləzgi, Ahıska türklərinin mədəniyyəti turizm sektorunu üçün yeni məqamları açır. Onların tarixi kökləri ilə maraqlanan turistlər ilk növbədə Qubaya üz tutur.

Dövrümüz texnologiyalar əsridir. Turizm səfərləri daha çox pul və sərfiyyət məsələləri üzərində qurulur. Yəni turist öz büdcəsinə görə hərəkət edir. Bu baxımdan səfərdə, məsələn, fransalı ailə internet vasitəsilə getmək istədiyi yeri araşdırır. Xızı, Quba, Qusar və digər istirahət zonaları barədə heç bir informasiya tapmayan turist yalnız ekranda tapdığı məkana üz tutur. Odur ki, respublikamızın sayılıb-seçilən istirahət mərkəzlərinin öz məlumat bazası olmalı, onların məzmunu və forma daşığıcları qeyd edilməlidir. Hazırda Qubada bu istiqamətdə ciddi işlər aparılmaqdadır. "Məstərgah", "Cənnət bağı" istirahət mərkəzlərinin, "Şəne" hotelin artıq öz sayları var.

Qubanın dağətəyi kəndlərində geniş yayılan turizm növü çadır turizmidir. Turizmin avropalılar daha çox sevir. Şəxsi məşinlərində səyahətə çıxanlar istədikləri (yeni xoşlarına gələn mekənlərdə) yerlərdə gecələməyə üstünlük verirlər. Belə ərazilərdə olan turistlər həm də yaxınlıqda yaşayan insanlarla təmasda olurlar.

Hazırda respublikamızda bir neçə rayon turizm brendi kimi formalaşdırılıb. Bunların içində Şəki, Qusar, Göygöl, Zaqatala, İlisu daha çox turistləri cəlb edən məkən kimi tanınır. Quba isə bunların içində xüsusilə fərqlənir. Burada bir neçə sivilizasiyanın qovşağını özündə ehtiva edən qədim sənət nümunələri, yaşlı min illəri keçən kəndlər, müxtəlif dillərdə danışan azsaylı xalqlar, xalçaçılıq sənəti inciləri Qubanı daha məhəbbət edir.

Bu il daha çox turistin Qubanın istirahət mərkəzlərinə səyahət edəcəyi gözlənilir.

Akif ƏLİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan"

● Gəlmə turizmi

185 ölkədən 1,4 milyon turist

Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artıb

Əvvəli 1-ci səh.

Təsədüfi deyil ki, bu potensialdan səmərəli istifadə edilməsi Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir.

Fərəhli haldır ki, ölkəmizin inkişafına təkan verən böyük layihələrin həyata keçirilməsinə demək olar ki, respublikamızın bölgələrindəki bütün hava limanları müasir standartlar səviyyəsində yenidən inşa olunub və hər biri beynəlxalq status daşıyır. Eyni zamanda ölkəmizdə nəinki beynəlxalq əhəmiyyətli avtomobil yolları, o cümlədən rayonlararası, kəndlərarası şose yolları yenidən qurulub. Vaxtilə yolu olmayan yaşayış ünvənlərinə yeni yollar çəkilib.

Azərbaycanda tamamilə yeni, beynəlxalq standartlar səviyyəsində hotel infrastruktur formalaşdırılıb. İndi Bakı ilə yanaşı, digər bütün şəhərlərdə, əksər rayonlarda beşulduzlu, dördüldüzlü mehmanxanalar fəaliyyət göstərir. Bu gün Azərbaycana gələn hər bir xarici turist büdcəsinə uyğun istirahət məkanı seçməkdə hər hansı çətinliklə üzləşmir.

Bütün bunların nəticəsi kimi, artıq 2018-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 2,8 milyon nəfərə çatıb. Xatırladaq ki, bu, 2017-ci ilə müqayisədə 153 min və ya 5,7 faiz çoxdur.

Əlbəttə, Azərbaycanın turizm imkanlarının və potensialının təbii, xarici turistlərin sayının dinamik artımında mühüm rol oynayan vasitələrdən biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Ölkəmiz bu gün mədəniyyət, sənət və sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bununla yanaşı, Azərbaycanın mühüm xalqları, iqtisadi, idman və digər sahələrdə beynəlxalq tədbirlərə əvvəlşibliyi edir. Elə bu günlərdə Bakıda start götürən "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı da paytaxtımızın imicini daha da yüksəldən mühüm tədbirdir. Avropa Gənclər

Yay Olimpiya Festivalı da Azərbaycanın dünyada təbliğində də mühüm rol oynayır. Bütün bunlar nəticə etibarilə, ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərir.

2019-cu ilin birinci yarısının göstəriciləri ölkəmizə gələn xarici turistlərin sayının artımı baxımından kifayət qədər uğurludur. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana gələn 185 ölkədən 1 milyon 410,7 min nəfər əcnəbi vətəndaşlaqı olmayan şəxs gəlib. Bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5

(52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Bu dövrdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5 faiz artaraq 502,5 min nəfər olub. Gələn əcnəbilərin 59 faizi demir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Turizm iqtisadi inkişafı şərtləndirən mühüm istiq-



Foto Ağaəli MƏMMƏDOVUNDUR

faiz çoxdur. Ən çox xarici vətəndaş isə Rusiya Federasiyasından gəlib: 29,4 faiz. Digər gələnlərin 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi müxtəlif ölkələrin vətəndaşları olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan

mətlərdən biridir və iqtisadi inkişafımıza əlavə gəlirlərin daxil olması baxımından həlledici rol oynayır. Son illər həyata keçirilən yeni iqtisadi islahatlar bu sahənin inkişafına, turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. Həyata keçirilən tədbirlər heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında yeni mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiətli olan ölkəmizin təzliklə dünyanın populyar turizm mərkəzlərindən biri kimi fərqlənməsinə öz töhfəsini verəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"



● Xoş təəssürat

Hər tərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbədicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, müxtəliflik və irs, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik turizm üçün mühüm məsələlərdən hesab edilir. Bunlardan başqa, son illər ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlər də ilin bütün fəsilərində Cənubi Qafqazın bu "yaşıl ada"sına turist axımına səbəb olur.

Bu günlərdə Azərbaycanda keçirilən "Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı da ölkəmizin tanınmasında mühüm mədəni tədbir hesab edilir.

"Mini-şəhər" in qonaqları

Festivalın keçirildiyi bir həftə ərzində Bakıya turist axımının vəziyyətini öyrənmək üçün yoxsulluq onların daha çox gördüyü işçilərdən səlqıdır. Bu qədər qala divarı "mini-şəhər" də qəbəlbeliyin şahidi olduq. İçərişəhərin turistlərin diqqətini özüne daha çox çəkməsi təsədüfi deyil.

Onlar bu qədim mədəniyyət mərkəzinə səfərlərini həm də ziyarət hesab edirlər.

Bəri başdan deyək ki, turistlərin şəhərimizlə, ümumiyyətlə, Azərbaycanın füsunkar təbiəti, gəzməli, görməli məkanları ilə yaxından tanışlığı üçün müxtəlif ünvənlər turilər da təşkil edilir ki, marşrutlar Turizm Agentliyi ilə yanaşı, ölkəmizdəki bəzi şirkətlər tərəfindən tərtib olunur. Beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar yaradılan könlü dastələrinin də xidmətlərini unutmamaq olmur. Əksəriyyəti turizm sahəsində mütəxəssis olan, könüllü və bələdçilərdən ibarət gənclərimizin əcnəbi dilə

Qədim tariximiz, zəngin mədəni sərəvətimiz dünyanın diqqətini çəkir

Milyonlarla əcnəbi xalqımızın tolerantlığına, ölkəmizin sürətli inkişafına heyranlığını gizlətmir

bağlı problemləri yoxdur. Bu da xidmət mədəniyyətinin yüksəkliyi deməkdir.

Əzizə Məhərrəmli "Visit-travel" turizm şirkətinin bələdçilərindəndir. Deyir ki, bu il Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Dubay... kimi dünyada məşhur olan ölkələrdən gələnlər çoxluq təşkil edirlər. Fidan Rəzayeva da turizm şirkətlərindən birinin bələdçisidir. O, turistlərin daha çox gəldiyi ölkələrin sırasına Hindistan, Pakistan, Almaniya, hətta İsveçrənə də adlarını əlavə edir. Ölkəmizə marağın səbəblərindən də müxtəlif olduğunu bildirirlər: dincilik, əmin-amanlıq, tolerantlıq, multikulturalizm və bir də iqtisadi, mədəni inkişaf: "...Zəngin tariximiz, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. "Vəhşi təbiət" - fauna və flora, mineral su qaynaqları, dünyada yeganə mülkiyyətə malik olan - naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün hər tərəfli şərait yaradır".

Bir ailənin "Azər"lə "Baycan"ı...

Bu da turistlərin daha çox marağı göstərdiyi Qız qalası: ətrafı da doldurdu, damı da. Qalanın damına qalxanlar buradan Bakının gündən-günə böyüyən, gözəlləşən park və xiyabanları, paytaxta gələnlər layla çalan, gündüzlər isə günəşin al şəfəqləri ilə alışıb-yanan Xəzərin hüsnünə heyranlıqla tamaşa edir və "ağıllı telefonları", fotoaparətləri ilə təkrarsız mənzərələrin fonunda şəkil çəkdirməkdən zövq alır, ödənişli xatirəyə çevirirlər... Bakıya yenidən qədəm basan bir ailə isə Qız qalasının yaxınlığında, zərgerlik məmulatları, hədiyyələr satılan Kiçik qala meydançasında tanış oluruq. Diqqətimizi onların şirin ləhcə ilə öz ana dilində danışmalarını, ətrafa heyranlıqla tamaşa etmələri çəkir. İrən İslam Respublikasından, daha dəqiq desək, Təbrizdən gələn bu ailənin başçısı Farruk Səbətirdir. Gəlini Ay-tən Bakıda dünyaya göz açdı. Üstəlik, ikin-

ci oğlunu evləndirmək üçün yenidən Bakıya xoşməramlı səfər edən bu ailə (Kübra, Əzim, Səkinə, Şəhrəbanu, Nəsrin və hələ beşik-arabada simasından nur süzülən Nursima bala) o tay-bu tay Azərbaycanın mədəni birliyini qoruyub saxlamaq üçün dünyaya gələcək növələrinə Azərle Baycan adını verəcəklərini müjdələyirlər.

"Sevgi qitəsi"nin sevgililəri Bakıda

Azərbaycan, onun paytaxtı Bakı Hindistan və Pakistandan gələn turistlərin də yaddaşına xoş xatirələrlə yazılır. Budur, öz əlləri ilə qeydiyyat dəftərcəmizə adlarını qeyd edən Ərəbzad, Mahendranath, Venkat Raa, Shiva Kumar "Dominat-travel" in marşrutu ilə ölkəmizi ziyarət edirlər. Bələdçi Sədaqət Hüseynzadə onlara xalqımıza məxsus qonaqpərvərlik göstərir. Həmin filmlərinin Azərbaycanda bu gün də sevilə-sevilə izləndiyini qonaqlara elə öz dillərində izah etməsi bu insanlarda dərin marağı

oyadır: "Bəli, bizim xalqları birləşdirən milli-mənəvi bağlar var. Bizim gənclik sevgini hind filmlərindən öyrənir. Dünyada bəle idi, bu gün də. Bir çox adət-ənənələrimizdə oxşarlıq var. Ən əsası isə xalqlarımız tarixən dost və qardaş münasibətində olublar. Hindistanlı gənclərin nəzərlərində "sevgi qitəsi"dir. Biz əcnəbi musiqilər içərisində hind xalqına məxsus olanları xüsusi sevgi ilə duyuruq, ifa və rəqs də edirik..."

Bu da tədqiqatçı haldır ki, turistlərin Bakı, ümumiyyətlə, ölkəmizin füsunkar yerləri ilə tanış olmalarında bir neçə xarici dil bələdçilərin xüsusi xidmətləri var. Şahidi oluruq ki, hindli qonaqlarımızın bələdçisi də Qız qalasında Şirvanşahlar sarayına gələn İçərişəhərin hər dalan və dön-gəndə dayanır, onları maraqlandıran suallara cavab verir. Belə xidmət mədəniyyəti isə təbii ki, əcnəbi qonaqlarda xalqımıza haqqında xoş təəssürat yaradır...

Məhəmməd NƏRİMANOĞLU,
Fərman BAĞIROV (foto),
"Azərbaycan"



BMT-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüquq normalalarının sistemli şəkildə pozulmasından danışılıb

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırım aktları törədilib. Ermənistanın törətdiyi yanmış torpaq siyasəti zəbt olunmuş ərazilərin bütün azərbaycanlılardan təmizlənməsi və minlərlə dinc insanın, o cümlədən uşaqların amansızcasına qətl və ya öldürülməsinə etivah edirdi. Otuz ildən çox bir müddətdir ki, Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkün olan ölkələrdən biri olaraq qalır və onların da çoxu azyaşlılardır”.

sibət bildirilməsi sahəsində müəyyən irəliləyiş əldə olunsada, ciddi problemlər həll olunmamış qalır. Baş katibin hesabatına görə, Təhlükəsizlik Şurasının 1612 (2005) qətnaməsinə (A/73/907 - S/2019/509, maddə 6) uyğun olaraq, uşaqlar və silahlı münafiqlər barədə məsələyə və hesabatlılıq mexanizminin yaradılmasından sonra uşaqların qətl və onlara bədən xəsarəti yetirilməsi halları bütün dünyada rekord səviyyədə artıb. Uşaqların müdafiəsi üzrə effektiv səylər ayrı-seçkilikdən azad olmalı və onlar heç bir fərq qoyulmadan silahlı münafiqlərə bağlı bütün şəraitlərdə, o cümlədən uzunsürən xarakterli və mülki əhaliyə və uşaqlara uzunmüddətli təsir edən münafiqləri əhatə etməlidir. Yaxın keçmişin səhvlərini, o cümlədən məktəb və xəstəxanalara hücumları, uşaqların öldürülməsi və onlara xəsarət yetirilməsi, azyaşlıların zorakı yerdəyişdirməsi və oğurlanması hallarını nəzərdən qaçıрмаq olmasın.

1992-ci ilin fevralında münafiqlərin ən böyük qırğını Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinin dinc əhəlisinə qarşı törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə hücum və onun işğal edilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar qətlə yetirilib, yaranan və ya girov götürüldü, şəhər işe tamamilə dağıdılıb.

Y.Əliyev vurğulayıb ki, Azərbaycana qarşı müharibə nəticəsində 3888 Azərbaycan vətəndaşı, o cümlədən 718 mülki şəxs itkin düşüb ki, onlardan 71 nəfəri uşaqlar olub. İtkin düşənlər, xüsusən münafiqlərin gedişində erməni tərəfinin geniş təbiiq etdiyi müharibə aparılmasının

amansız üsullarını nəzərə almaqla, onların taleyi üçün ciddi narahatlıq yaradan şəraitdə yoxa çıxıblar. Yerevan onun nəzarətində olan itkin düşmüş şəxslər barədə hesabatlılıqdan, həmçinin onların taleyinin tez bir zamanda və effektiv təhqiq edilməsindən imtina edir.

Azərbaycan diplomatı bəyan edib ki, rəsmən atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, erməni silahlı qüvvələri cəbhəboyu və cəbhə xəttindən aralıda Azərbaycanın dinc əhəlisinə və mülki obyektlərinə dəfələrlə zərbələr endirib. Belə ki, 2016-cı ilin aprelində intensiv atəş nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında məktəblərin əksəriyyəti zərər görüb. Bu fakt Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının idarəsinin Azərbaycanın zərər çəkmiş rayonlarına missiyasının başa çatmasından sonra dərc etdiyi 2016-cı il 15 may tarixli hesabatda da qeyd olunub.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi bildirib ki, beynəlxalq hüquqa görə, təhsil təminatı binalara zərbələr endirilməsi hərbi cinayətdir. Həmçinin qeyd etmək lazımdır ki, məktəb və xəstəxanalara hücumları BMT Baş katibinin silahlı münafiqlərdə uşaqların hüquqları üzrə xüsusi nümayəndəsinin qeydə aldığı və bəzində məlumat verdiyi ciddi pozuntulardan ibarətdir.

Y.Əliyev çıxışının sonunda bəyan edib ki, zorakılıq silsiləsinə dayandırmaq və onların qarşısını almaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl edilməli və cəzasızlığa son qoyulmalıdır. Tərəflimsiz cinayətlərin labud nəticəsi olaraq, cavabdehlik sülh və uzunmüddətli barışıq istiqamətində mühüm şərtir.

Avstraliyanın erməni diaspor təşkilatlarının separatçı rejimi təşviq edən fəaliyyəti ilə bağlı bir sıra tədbirlər görülüb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair KİV-in suallıma cavablandırılıb.

fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib. Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Nazirliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüşdə Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və

ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməsi olduğu bir daha vurğulanıb. Qarşı tərəf qəndarma rejiminin “nümayəndələri”nin erməni tərəfindən təqdim edilən statusunun rəsmi Kəmberra tərəfindən tanınmadığını və onların bu səfirinin şəxsi xarakter daşıdığını söyləyib. Əlavə olaraq, Xarici İşlər naziri Elmar Məmmədov avstraliyalı həmkarı Maris Peyne rəsmi məktub ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq icmaliyyətinin mövqeyinə, o cümlədən BMT Şətinin 1993-cü il tarixli 4 qəna-

Animasiya böhranı

Xarici cizgi filmlərinin təsiri ilə övladlarımız milli duyğulardan uzaqlaşır, şiddətə meyillənir

“Cüclərim”, “Tülkü həccə gedir”, “Pispisa xanım və Şiçan bəy”... Uşağığımızın unudulmaz animasiya filmləri... Ana dilimizdə, milli musiqinin şirin müşayiəti ilə, gülməli və maraqlı təsvirlərdən ibarət bu animasiyalara seyr etmək bir başqa zövq idi... Televiziya uşaqlar üçün ayrılmış müəyyən vaxt çərçivəsində bu filmləri maraqla izləyib sonra daladıq nağıl dünyası yuxularımıza... Səhər isə bütün uşaqlar evlərdən küçələrə axın edər, ta axşama qədər “Gizlənəçək”, “İp atdı”, “Yeddi şüşə”, “Bənövşə”, “Beş daş” oynamaqdan doymazdılar... Dəfələrlə yuxulub yenidən ayağa qalxmağı, qorxmazlığı, cəsurluğu, mübarizliyi, bir-birinə həyan, arxa olmağı, dostluğu, yaxşı nədir, pis nədir, bunu da ele orada öyrənərdik, həyat məktəbində... Bu o zamanlar idi ki, hele animasiya filmləri uşaq dünyamızı bütövlükdə zəbt etməmişdi... Uşaqlar animasiya filmlərindən ibarət məhdudiyətsiz zaman ölçüsündə itib-batmamışdı...



Müasir “Cırtıdan” yoxdur, varsa da, uşaqlar onu tanımır...

Vaxtilə uşaqların 5-10 dəqiqəlik istirahəti üçün hesablanmış animasiya filmləri hazırda onların hayatını bütövlükdə zəbt edib. Müabəlişsiz demək olar ki, indi uşaqlar oynamaqdan, dərş hazırlamaqdan, valideynləri, dostları ilə ünsiyyətəndən daha çox animasiya filmləri ilə maraqlanırlar, yuxudan durandan yatana qədər televiziya qarşısında oturub bu filmləri izləyirlər. Uşaqlar animasiya bağımlısına çevriliblər və onları məcburən ekran qarşısından ayırmasan ard-arda başlayıb bitən animasiya seriyalarını izləməkdən doymayacaqlar. Fərqi yoxdur ki, bu animasiya filmlərinin mövzusu nədir, qəhrəmanı kimdir, hansı dilə danışır... Təsəffüf deyil ki, son dövrlər valideynlərin psixoloqlara ən çox müraciət etdikləri hallar övladlarında niyyət gəlmələri, aqressiv davranış, özünəqanma və digər neqativ hallarla bağlıdır. Araşdırıqdıqda bu problemlərin əksəriyyətinin altında yatan səbəblərdən başlıcasının mütəmadi olaraq ecrnəbi dillərlə izlənen, şiddət məzmunlu animasiyalar olduğu üzə çıxır. İndi uşaqların özlərinə kumir seçdiyi qəhrəmanlar “Maşa”, “Şrek”, “Mak Steel”, “Transformers Praym”, “Hörümçək adam”dır... Və bu siyahıda azərbaycanlı uşaqların özlərinə ideal seçəcəyi milli bir qəhrəman, tutaq ki, ele müasir “Cırtıdan” yoxdur, varsa da, uşaqlar onu tanımır...

uşaqlar rəngləri, saymağı, əlifbanı öyrənirlər: “2012-ci ildə “3 dost” animasiya studiyası Azərbaycanda ilk dəfə “Cırtıdan və Təpəgöz” adlı 3D formatında animasiya filmi çəkib. Bu filmin davamı olaraq “Cırtıdan və sehiri xalat” filmi də eyni formata çəkilib. Çəkilişi təmənlənib təhvil verilən filmlərdən biri də “Azanfilm”də fransız yazıçısı Antuan de Sent-Ekzuperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında çəkilən “Mənim balaca şahzadəm”dir. Sadələydim bu animasiya filmlərinin internetdə çoxsaylı izləyicisi var. Həmçinin AzTV və İTV-də vaxtaşırı göstərilir. Həmin cizgi filmləri müxtəlif ölkələrdə, məsələn, Almaniya, Yaponiya, Belarussiyada keçirilən bir sıra beynəlxalq animasiya filmləri festivallarında iştirak edib”.

“Bizi Hollivudda müqayisə etmək düzgün deyil...”

E.Əliyev məlumat verir ki, vaxtaşırı olaraq animasiya ilə bağlı müsabiqələr keçirilir. Gənc animatorlar arasında “Mənim ideyam var” adlı cizgi film müsabiqəsi həyata keçirilib. Həmin gənclərdən seçilən 14 nəfər “Azanfilm”ə cəlb olunub və burada istehsal olunan animasiya filmlərində öz bacarıqlarını nümayiş etdirirlər: “Arıç” “Azanfilm”də istedadlı gənc animatorlardan ibarət komanda formalaşdırılıb. Həmin gənclərdən bir çoxu dünyanın müxtəlif ölkələrində tanınmış animasiya məktəblərində animasiya təhsili alıblar. Layihədən asılı olaraq dövlət və sahəyə pul ayrılır. Ele il olur ki, 1, ele il də olur ki, 3 yaxşı layihə təqdim olunur və bundan asılı olaraq bu sahəyə pul ayrılır. Animasiya filmlərinin büdcəsi eyni olur. Dünya animasiyasının keçdiyi uzun bir yol var. Biz də çalışırıq ki, bu sahədə pille-pilə inkişaf edək. Buna görə də bizi Hollivudda müqayisə etmək düzgün deyil. Baxmayaraq ki, son dövr çəkilən “Mənim balaca şahzadəm” animasiyası məzmun, keyfiyyət, texnika baxımından heç də onlardan geri qalmır...”

biz bu vəziyyətdə animasiya sahəsində yaranan milli boşluğu heç cür doldura bilmirik. Türkiyədə illik olaraq 300 saatdan çox, Rusiyada isə təxminən 1000 saatdan çox animasiya çəkirlər. Onların uşaqları isə ancaq öz milli cizgi filmlərinə baxırlar. Bizdə isə bu rəqəmlər dəqiqələrlə ölçülür. Əgər ildə yarım saat animasiya çəkilsə, bu, bizim üçün çox sayılır. Azərbaycan animasiya çəkilişi üçün tam müasir texniki avadanlıqlar var, son 5 ildir biz bunları 3D formatında çəkirik. Amma bazar olmadıqı üçün animatorların da bu sahəyə marağı azdır”.

edir və bunu musiqi ilə anladır. Uşaqların bu sahədə də inkişafına müsbət təsir edir: “Sadəlik müsbət təsirlər uşağa hiss edə bilmək üçün valideynlərin üzünə çox iş düşür. Onlar uşağın baxdığı animasiyaları nəzərdə saxlamalı və təsiri müşahidə etməlidirlər. Animasiya filmi üçün müəyyən bir vaxt ayrılmalı və bu müddət asılmalıdır. Proqram bitəndən sonra uşaqla danışımalı, nələr öyrənmiş barədə fikrini soruşmalıdır. Həmçinin uşaqların da maraqlanıb soruşduqı bütün sualları uyğun bir üslubla cavablandırılmalıdır”.

Şiddətə yönəltmə, hərəkətsizləşdirmə, reallıqdan qopma...

Psixoloq vurğulayıb ki, hətta faydalı animasiya filmləri belə uşaqlara mütəmadi deyil, arası nəzərdə altında izlənilməlidir. Uşağın gün ərzində ən çox yarım saat təbiiyət bir animasiya izləməsi kifayətdir. Əks təqdirdə həmin animasiya filmləri də zərərli ola bilər. Televiziyanın təsiri hər uşaq üzərində eyni deyil: müsbət olduğu kimi, əksinə də ola bilər. Xüsusilə şiddət mövzuları uşaqlarda mənfi təsirlərə səbəb olur və onların bu həssaslığı animasiya filmlərində də nəzərə alınmalıdır. Çünki animasiya filmləri nə qədər təhlükəsiz görünsələr də, zərərli ola bilərlər: “Məsələn, hər seriyasında kimlərsə savasın, divardan-divara tullanan, ölüb yenidən dirilən qəhrəmanları olan xeyli animasiya filmləri var və uşaqlar onları həvəslə seyr edirlər. Kənardan baxanda bu, böyüklərə sadəcə eynəncəli kimi görünə bilər, amma uşaqlar üçün belə deyil. Çünki onlar hele reallıqla xəyal aləminə bir-birindən ayıra bilmirlər və düşüncülər ki, eyni hərəkətləri etsələr onlara da bir şey olmaz”. Mütəxəssis qeyd edir ki, animasiya filmlərinin mənfi təsirləri şiddətə yönəltmə, hərəkətsizləşdirmə və reallıqdan qopma şəklində ola bilər. Şiddət məzmunlu animasiya izlənen uşaqlar gərgin və aqressiv olur, daha çox dava edirlər. Həmçinin ətrafdakılara qarşı səbrsiz və aqressiv davranırlar. Araşdırmalara əsasən, gündə təxminən 3-4 saat televizora baxan uşaqlarda diqqət əskikliyi, hiperaktivlik daha çox müşahidə edilir.

Uşaqlar daha çox xarici dillərdə animasiya izləyirlər

Sadələnan səbəblərə görə uşaqlar daha çox başqa dillərdə olan animasiya filmlərinə baxırlar. Bu da onların daha çox başqa xalqların milli dəyərlərini mənimsəməsinə, həmçinin onların tarixini, mədəniyyətini, qəhrəmanlarını öyrənməsinə səbəb olur. Təbii ki, bu sadələnanlar müsbət həldir, amma paralel olaraq öz dəyərlərimizi, qəhrəmanlarımızı əks etdirən animasiyalara baxılması da vacibdir.

İkinci valideyn

Hazırda animasiya filmləri həm də ikinci valideyn vəzifəsini yerinə yetirir. Bir çox müasir analar uşaqları oynamaq, onların verdiyi sualları cavablandırmaq əvəzinə asan çıxış yolu tapıblar. Onlar düşüncülər ki, uşaqlar həyata daha nə varsa animasiya filmlərindən öyrənə bilərlər. Bəs gün boyu izlənen bu animasiya filmləri uşaqların psixologiyasında hansı izləri buraxır? Psixoloq Lələ Hüseynova bildirir ki, uşaqlar televiziya izlədiklərinə yaxşı, ya da pis mənada təsirlənirlər. Buna görə uşaqların yaşı, inkişafı və proqramların məzmunu çox əhəmiyyətlidir. Onlar 2,5 yaşdan etibarən davranışları və şəxsləri təqlid etməyə, televiziya və etrafda baş verən hər şeyi təkrar etməyə başlayırlar. Buna görə onlar, xüsusilə şiddət məzmunlu proqramlardan uzaq tutulmalıdır, hətta bu, animasiya filmi olsa belə. Bəzi animasiya filmləri əyləndirici və öyrədici ola bilər. Məsələn, hansısa təbii fəlakətlər mövzusunda məlumat verən və eyni zamanda əyləndirən, həmçinin ailə bağlarını əhəmiyyətini, dostluğun faydasını, çətinlikdə bir-birinə kömək etməyi, həyvan sevgisini asilayə eynəncəli animasiyalar var. Bu animasiyalar uşaqların şəxsiyyətinin formalaşmasında da əhəmiyyətli rol oynayırlar. Burada onlar humanistik, paylaşıma, özünü ifadə etmə kimi xüsusiyyətlər qazanırlar. Həmçinin bu, uşaqların söz xəzinələrinə yeni sözlər əlavə olunmasını təmin

Qəbələ festivalının iştirakçısı “Kiyev virtuozları” simfonik orkestri Şəki musiqisevərlərinin qonağı olub



Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində

“Kiyev virtuozları” simfonik orkestrinin konserti olub. AZƏRTAC xəbər verir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Orkestr üzvlərinin peşəkar ifaları tamaşaçıları tərəfindən

Qəbələ festivalında kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim edilib



Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı qədim Qəbələ şəhərində uğurla davam edir. AZƏRTAC xəbər verir ki, festival çərçivəsində avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin konserti olub. Kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri - Qara Qarayev və Fikrət Əmirövrün təşəbbüsü

ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində konsert verib, nüfuzlu beynəlxalq festivallarda iştirakçısı olub, Azərbaycan musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə orkestr 2007-ci ildə “Humay” milli mükafatına layiq görüldü. 2018-ci ildən kamera orkestrinin bədii

Yasəmən MUSAJEVA, “Azərbaycan”



Kəndin yay qayğıları



Foto Ağaəli MƏMMƏDOVUNDUR

“Azercell”in Rəqəmsal Dünyasını bölgəyinizdə gözləyin!

“Azercell”in Naxçıvan MR-ə səfəri uğurla baş tutdu

Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC-nin “Rəqəmsal dünya bölgələrində” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq Şərur və Ordubadda da gerçəkləşmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Belə ki, bu səfər zamanı Azərbaycanın rabitə bazasının lider mobil operatoru “Azercell” on mindən çox insanı bir araya toplamağa müvəffəq olmuşdur. “Azercell” bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTV” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri ilə tanış etmişdir. Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif

proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilmiş, abunəçilərə hədiyyələr paylanmışdır. Qeyd edək ki, “Azercell”in dəstəklədiyi “İmzalı Tanıtı” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdirmişlər.

Ölkəmizə 4G xidmətinin ilk təqdim edən şirkət olaraq “Azercell” abunəçilərinin gözləntilərini qarşılamak və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirmişdir. Bunun nəticəsində şirkət

Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2 faiz, coğrafi ərazi əhatə dairəsində isə 61.4 faiz artıma nail olmuşdur. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılmış, günlük LTE data istifadəsində 49.6 faiz, LTE yükləmə və ötürmə sürətində isə 16 faizədək artım qeydə alınmışdır. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantı təmin etməkdədir.

Avqust ayında “Azercell”in Rəqəmsal Dünyasını öz bölgəyinizdə gözləyin!

“Azərbaycan”

Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti

açıq tenderə dəvət edir

LOT 1 - LDU-nun Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 118 ünvanında digər tikililərin inşası işləri. Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: LOT 1: 350 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
VÖEN: 2600135481
Hesab: AZ97AIB33080019443870045138
VÖEN: 9900003611
Bank: Kapital Bank ASC Lənkəran filialı
Kodu: 200383
M/H: AZ37NABZ01350100000000001944
SWIFT: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 30.07.2019-cu il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 08.08.2019-cu il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 09.08.2019-cu il saat 15:00-da açıqlacaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan

rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizə atəşkəs tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Sarıcalı, Acarlı, Mərzilli, Xoca-

vənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nuzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

“Azercell”dən yeni 4G MiFi kampaniyası

Lider mobil operatorndan 4G MiFi cihazı alana limitsiz internet və Mobil TV hədiyyə

Rəqəmsallığı gündəlik iş proseslərində və dördüncü tərtibdə əks etdirən “Azercell Telekom” bu yeni konsepsiyadan irəliləyərək abunəçiləri üçün müasir texnologiyaları daha əlçatan edir.

Şirkətin elan etdiyi yeni kampaniya çərçivəsində abunəçilərə həm 4G MiFi cihaz, həm də limitsiz internet paketi ilə birlikdə 200 TV kanala pulsuz çıxış imkanı təqdim olunur.

Kampaniyaya qoşulan abunəçilərə cəmi 99 AZN müqabilində yeni 4G MiFi cihazı ilə yanaşı, 1 ay pulsuz limitsiz internet və 1 ay ərzində “Telekom TV”-yə pulsuz abunəlik təqdim olunur. Bu təklif abunəçilərə həm yüksək sürətli internetdən dayanmadan istifadə etmək, həm də istədikləri TV verilişləri, film və videoları donuqca izləmək imkanı verir.

Qeyd edək ki, 4G MiFi cihazından istifadə edərək eyni anda 10 istifadəçi 150 mb/s-dək internet sürətindən yarar-

lana bilər. Mobil TV xidmətindən pulsuz faydalanmaq üçün App Store və ya Google Play-dən “Telekom TV” adlı mobil tətbiq yükləmək kifayətdir.

Yeni 4G MiFi kampaniyasına qoşulmaq üçün abunəçilər “Azercell”in istənilən satış nöqtəsinə müraciət edə bilər. “Azercell Telekom” abunəçilərini bu sərfəli pakete qoşulub rəqəmsal dünyanın yeni imkanlarından zövq almağa dəvət edir.

“Azərbaycan”

Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti

açıq tenderə dəvət edir

LOT 1 - LDU-nun Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 118 ünvanında elektrik xəttinin çəkilişi işləri.
LOT 2 - LDU-nun Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 118 ünvanında qaz xəttinin çəkilişi işləri. Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: LOT 1: 200 AZN və LOT 2: 200 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 2600135481
Hesab: AZ97AIB33080019443870045138
VÖEN: 9900003611
Bank: Kapital Bank ASC Lənkəran filialı
Kodu: 200383
M/H: AZ37NABZ01350100000000001944
SWIFT: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 05.08.2019-cu il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 15.08.2019-cu il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.08.2019-cu il saat 15:00-da açıqlacaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti

açıq tenderə dəvət edir

LOT 1 - Qazanxana və camaşırxananın cari təmiri. Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: LOT 1: 300 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 2600135481
Hesab: AZ97AIB33080019443870045138
VÖEN: 9900003611
Bank: Kapital Bank ASC Lənkəran filialı
Kodu: 200383
M/H: AZ37NABZ01350100000000001944
SWIFT: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 30.07.2019-cu il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 08.08.2019-cu il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 09.08.2019-cu il saat 15:00-da açıqlacaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası



ALLAH RƏHMƏT ELƏSİN!


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayevə anası

ARASTA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



AZ 1073, Bakı şəhəri,
Məhsul prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,
538-97-96,
Məsul katib - 539-43-23,
Məsul katib müavinləri - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Telefonlar

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
Reklam şöbəsi - 539-49-20, 538-31-11,
Kompüter mərkəzi - 538-20-87,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Mühasibat - 539-59-33,
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnmiş,
“Azərbaycan” nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
sütyunlarla barabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Ölçümlərə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 8996

Sifariş 2502

Qiyməti 40 qəpik